

UŞAQLIQ BOYNU XƏRÇƏNGİNİN PROQNOSTİK QİYMƏTLƏNDİRİLMƏSİ

Əmiraslanov Ə.T., Pənahova A.M.

Azərbaycan Tibb Universiteti. Onkologiya kafedrası. Bakı, Azərbaycan

Nəşr tarixi: Dekabr 2019

*Əlaqə üçün məlumatlar: Az 1014 Bakı. E. Hüseynzadə küçəsi 84, mən. 68; e-mail:
vusal.meherremov0101@gmail.com

PROGNOSTIC ASSESSMENT OF CERVICAL CANCER

Amiraslanov A.T., Panahova A.M.

Azerbaijan Medical University. Department of Oncology. Baku, Azerbaijan

Publication date: December 2019

*Contact information: 1014 Baku. E. Huseynzade street 84, apart. 68; e-mail:

Elektron mikroskopik tədqiqatın xüsusiyyəti prosesin ilkin mərhələlərində, normal, displastik, atipik və bədxassəli hüceyrələrin aşkar edil məsidi. Həmçinin bu metodla şış prosesinin histoloji qradasiyاسını (G_1 -yüksek, G_2 -orta, G_3 -aşağı diferensiasiyalı) daha dəqiqliklə və çox asanlıqla təyin etmək olar. Histoloji qradasiyaya əsasən isə gələcəkdə xəstəlik proqnozu haqqında fikir yürütmək mümkündür.

Tədqiqatın məqsədi uşaqlıq boynu xərçənginin kompleks klinik, instrumental, morfo-funksional və statistik təhlili, eləcə də elektron mikroskopik göstəricilərinin təyini əsasında xəstəliyin proqnostik meyarlarının optimallaşdırılmasından ibarətdir.

Nəticələr: Uşaqlıq boynu xərçənginin yaranmasına risk amilləri uşaqlıq boynunun fon xəstəlikləri (63%), sonsuzluq (25%), 5 və artıq hamiləliyin olması (18%), cinsi həyatın erkən başlaması (34%), bir neçə cinsi partnyorların olması (15%), aşağı sosial şərait (60%), papilloma virus göstəricisi (5.45%), CİN (23.63%) səbəb ola bilər.

Uşaqlıq boynu karsinomaları determina olunmuş kambial hüceyrələrdən inkişaf edir. Şiş hüceyrələri morfoloji və elektron mikroskopik diferensiasiyyaya malik morfogenetik potensiala malikdirlər.

Uşaqlıq boynunun yastı hüceyrəli buy-

nuzlaşan xərçəngində ultrastruktur orqan-toxuma və sitospesifik əlamətlərə malik orqanidlərlə zəngin (60%) diferensiasiya olmuş şış hüceyrələri üstünlük təşkil edir (I variant).

Uşaqlıq boynu yastı hüceyrəli buynuzlaşmayan karsinomalarında orqonoidlərin miqdarı orta səviyyədə (50%), diferensiasiya olunmayan 2 qrup şış hüceyrələrinin aktivliyi, bir və ya bir neçə hüceyrə tipinin qeydə alınan ultrastruktur kataplaziyalar, daha pis proqnoza dəlalət edir (II variant).

Uşaqlıq boynu diferensiasiya olunmayan xərçənglərində ultrastruktur olaraq orqanidləri az (30%) olan, yalnız diferensiasiya olunmayan şış hüceyrələri qeydə alınmışdır (III variant).

Uşaqlıq boynu adenokarsinomalarında diferensiasiya olmuş və olmamış şış hüceyrələri eyni miqdarda aşkar edilir (IV variant). Qeyd edilən elementlər heterogen hüceyrələrə aid olub, şislərin tərəqqisinə, inkişafına, metastaz verməsinə səbəb olurlar.

Proqnostik balıq hesablanması əsasında 45 yaşdan yuxarı, anamnezində daha çox abort etmiş və HPV-si müsbət olan, yuxarı mərələli, aşağı diferensiasiya dərəcəli, daha çox diferensiasiya olunmayan xərçəng növünü təşkil edən, limfa düyünlərinə və uzaq metastazlar vermiş, elektron mikroskopik müayinəsi zamanı orqanelləri az olan hüceyrələrə malik

xəstələrdə daha çox residiv ehtimalı olduğu aşkar edilmişdir.

Uşaqlıq boynu xərçəngi xəstələrində 1-3 il ərzində residiv aşkar edilmənin proqnozlaşdırılmasının riyazi modelini yaratmışdır. 220 uşaqlıq boynu xərçəng xəstələrindən 80 nəfərində ($36.4 \pm 3.2\%$) yastihüceyrəli buynuzlaşan, 85 nəfərində ($38.6 \pm 3.3\%$) yastihüceyrəli buynuzlaşmayan, 25 nəfərində ($11.4 \pm 2.1\%$) adenokarsinoma, 13 nəfərində ($5.9 \pm 1.6\%$) isə mezonefroid tip olmuşdur. 220 xərçəng xəstələrinin 72 nəfərində ($32.7 \pm 3.2\%$) 1-3 il ərzində nəzarətdə saxlamışdır, 59-da ($26.8 \pm 3.0\%$) 3 il ərzində residiv aşkar edilməmiş, 13-də ($5.9 \pm 1.6\%$) 1-3 il ərzində təkrar residiv aşkar edilmişdir. Residiv aşkar edilmənin proqnostik meyarlarını öyrənərkən yaş, antropometrik göstərici, xəstəliyin müddəti, cinsi həyata başlama, menopauzaya başlama müddəti, sonsuzluq, düşük, yanaşı və ekstrogenital xəstəliklər, xərçəngin histoloji variantı, mərhələsi, differensiasiya dərəcəsi, limfa düyünləri, metastaz, HPV-yə yoluxması, elektron mikroskopik məlumatları yoxlanılmışdır və onların içərisində aşağıdakı 9 proqnostik meyar seçilmişdir: 1. Yaş; 2. Abort; 3. HPV; 4. Histoloji variant; 5. Mərhələ; 6. LD metastaz; 7. Uzaq orqanlara metastaz; 8. Differensiasiya dərəcəsi; 9. Şiş hüceyrələrinin növü. Bu meyarları nəzərə alaraq residiv təsir göstərə biləcək meyarların müqayisəli analizini izah edən cədvəl tərtib edilmişdir. Riyazi modeldə tezliklər üzərində Vald əmsalı hesablanmış və hər meyarın hər

Tədqiqat qruplarında xəstələrin yaşa görə

Yaş qrupları	1-3 il ərzində residiv aşkar edilməyən (n =59)	1-3 il ərzində residiv aşkar edilən (n=13)	c2; p
≥ 45 yaş	23 $39,0 \pm 6,3\%$	9 $69,2 \pm 12,8\%$	c2=11,85 2
< 45 yaş	36 $61,0 \pm 6,3\%$	4 $30,8 \pm 12,8\%$	p = 0,0469

lərinə metastaz, HPV-yə yoluxması, elektron mikroskopik məlumatları yoxlanılmışdır və onların içərisində aşağıdakı 9 proqnostik meyar seçilmişdir: 1. Yaş; 2. Abort; 3. HPV; 4. Histoloji variant; 5. Mərhələ; 6. LD metastaz; 7. Uzaq orqanlara metastaz; 8. Differensiasiya dərəcəsi; 9. Şiş hüceyrələrinin növü. Bu meyarları nəzərə alaraq residiv təsir göstərə biləcək meyarların müqayisəli analizini izah edən cədvəl tərtib edilmişdir. Riyazi modeldə tezliklər üzərində Vald əmsalı hesablanmış və hər meyarın hər

Proqnostik cədvəl

Nö	Göstərici	Qradasiya	K(-/+)	İnformativlik	DƏ
1	Yaş	≥ 45	0,377		57
		< 45	0,450	0,827	-68
2	Anam-nezdə abort	Var	0,355		47
		Yox	1,285	1,640	-171
3	HPV	Var	0,501		64
		Yox	0,743	1,245	-94
4	Histoloji varinat	Buynuzlaşan	0,295		-65
		Buynuzlaşmayan	0,060		-28
		Adenokarsinoma	0,110		53
		Dif. Olunmayan	1,212	1,677	261
5	Mərhələ	T _{1a1}	1,193		-167
		T _{1a2}	0,148		-48
		T _{1b1}	0,624		129
		T _{1b2}	0,564	2,529	104
6	LD	N0	0,856		-76
		N1	3,917	4,773	346
7	Metastaz	M0	1,163		-92
		M1	3,660	4,823	290
8	Differensiasiya dərəcəsi	G1	0,318		-79
		G2	0,090		-22
		G3	0,010		13
		Gx	1,004	1,422	180
9	Şiş hüceyrələrinin növü	Orqanellər zəngin	0,926		116
		Orqanellər orta miqdardır	0,001		3
		Orqanellər az	1,474	2,401	-178

bir qradasiyası üçün proqnostik bal hesablanmışdır.

Yaş faktorunu analiz edərkən məlum olur ki, residiv aşkar edilməyən 59 xəstədən 23-də ($39,0\pm6,3\%$), residiv aşkar edilən 13 xəstənin 9-da ($69,2\pm12\%$) xəstələrin yaşı 45-dən aşağı olmuşdur.

Proqnostik balın hesablanması əsasında 45 yaşdan yuxarı, anamnezində daha çox abort

etmiş və HPV-si müsbət olan, yuxarı mərhələli, aşağı differensiasiya dərəcəli, daha çox differensiasiya olunmayan xərçəng növünü təşkil edən, limfa düyünlərinə və uzaq metastazlar vermiş, elektron mikroskopik müayinəsi zamanı orqanelləri az olan hüceyrələrə malik xəstələrdə daha çox residiv ehtimalı olduğu aşkar edilmişdir.

]

: